

Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlandı! 28 May – Müstəqillik Günü ərəfəsində başlayan, 4 gün davam edən festival bir çox özəlliklərə malik idi. Önemli məqam odur ki, 28 Mayı illərdir bayram kimi keçirsək də, məhz bu il yeni ad və məzmunla bayram etdik. Bayram dünyada, bizim aid olduğumuz geopolitik məkanda qlobal problemlərin yaşandığı dönmə düşdü. “Rusiya – Ukrayna münasibətlərində yaranmış qlobal qeyri – sabitlik dönməsində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etdi. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq.

Bir festivaldan daha artıq... “TEKNOFEST”

Müstəqillik Günündə Azərbaycan xalqına ən xoş arzularımı ifadə edirəm”. – Bu cümlə ABŞ Prezidenti Cozef R. Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə Amerika xalqı adından göndərdiyi Təbrik məktubundandır. İkinci önemli məqam, 44 günlük müharibədə məhz çağdaş hərbi texnologiyalarından, o cümlədən dronlardan yararlanmışımızdır. “TEKNOFEST Azərbaycan” festivalı, müharibə vaxtı “Bayraktar” başda olmaqla, ordumuzun dronlarla xarüqələr yaratmasını yenidən yada saldı. Bəli, Azərbaycan XXI yüzilin müharibəsini aparmış və dünya hərbi tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfər qazanmışdır!

Daha bir önemli məqam isə Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiyə Texnoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən keçirilən, bu il beşincisi düzənlənən “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalının zamanlamasında, bu anımlı festivalın “Şuşa Bəyannaməsi”nin imzalanması və qanun qüvvəsinə minməsindən sonraya təvafuq etməsi ilə bağlı oldu.

Festival dünyanın dörd tərəfindən diqqətləri Bakıya, Azərbaycana yönəltdi. Qalib Azərbaycan, qədim mədəniyyət beşiyi Azərbaycan ən çağdaş texnologiyalara sahib olması, belə texnologiyaların inkişafında marağı, onların sülhə, əmin – amaniyyətə xidmətini müdafiə etməsi ilə seçildi. Əcdadın hər ənənələrinə sahiblənən ölkə çağdaş dünya ilə layiqincə ayaqlaşır. Türk – müsəlman şərqində ilk Cümhuriyyəti qurmuş xalq, bu gün də yeni illərə imza atmağa qadirdir; Azərbaycan mütərəqqi ideyaları dəstəkləyir, onları təbliğ və təşviq edir, hər cür tərəqqiyə dəstək nümayiş etdirir. Bu festival həm də – ən öndə vurğulanı olduğumuz məziyyətlə, Azərbaycan – Türkiyə qardaşlıq, dostluq, qonşuluq və strateji mütəfəqiliyinin daha bir təntənəsidir! “TEKNOFEST Azərbaycan”ın təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiyə Texnoloji Takımı”dır.

Bütün bunlar festivalı bir festivaldan daha artıq dərəcələndirməyə əsas verdi.

Hec təsadüfi deyil ki, Azərbaycan Prezidentinin 2 fevral 2021-ci ildə, ötənlik Gənclər Günündə imzaladığı sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial – iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində çağdaş innovasiyalar məkanının qurulması məsələsi öz əksini tapıb. Budur, “TEKNOFEST Azərbaycan”ın keçirilməsi, öz də 28 May Müstəqillik Günü şərifinə, gəzəkləşməsi innovasiya sahəsində üfüq genişliyini, mənə dərinliyini təcalla etdirdi. Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin də festivalın açılışındakı çıxışında vurğulandığı kimi, buyursun, ölkə gəncləri özlərini sınısın, xəyallarını gerçəkləşdirsin – onlara yeni platforma, uyğun meydan təqdim olunur: “TEKNOFEST” elmi, texnologiyaları sevmə gənclərə öz ideyalarını gerçəkləşdirmək imkanı yaradacaq, təcürbə qazandıracaq, habelə gənclərə komanda ruhu aşılacaq. Festival



çərçivəsində 8 texnoloji yarışma, 3 beynəlxalq tədbir keçirildi. Bu önemli tədbirdə iştirak üçün ümumilikdə 1000 komandanın, 5000-dək şəxsin müraciət etməsi, Azərbaycanın 52, Türkiyənin isə 40 bölgəsini təmsil edən gənclərin festivala qatılması özlüyündə çox şey ifadə edirdi...

Başqa bir təəssüratı da sizlərlə paylaşmaq istərdim. Həmin gün Bakı başqa bir festivala da evsahibliyi edirdi: I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı! Festivalın açılışı ən qocaman ali təhsil ocağımız olan Bakı Dövlət Universitetində (BDU) mayın 26-da baş tutdu. Festival Azərbaycanın, Türkiyənin uyğun profilli dövlət və ictimai qurumları, həmçinin ortaq türk qurumları – TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatı, mənəvi dəstəyi ilə keçirilir. Şuşa şəhərinin 270 illiyi və “Şuşa ili” ilə bağlı havaya içərisində şeirlər olan rəngli şarlar buraxılması paralel keçirilən festivala ruhi – mənəvi səsləşmə kimi gəldi mənə... Kitabdan göy üzünə, göy üzündən kitaba... “İstiqbal göylərdədir!” (M.K.Atatürk).

Birinci günü “Şuşa”, ikinci günü “Türk Dünyası”, üçüncü günü isə “Dədə Qorqud” adlandırılan festival Türk dünyasının böyük mütəfəkkirləri Nizami Gəncəvi, Yunus Əmrə, Əlişir Nəvai, Məhdimqulu Fəraqi, Tüqölbay Sıdıkbekov və Abay Kunanbayevin xətiyəsinə həsr edilmişdi. Festivalda Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Əhməd Baytursunlu, Ömər Faiq Nəmanzadənin anım tədbirləri də keçirildi. Burada nəşriyyatlar öz məhsullarını, yeni kitabları sərgilədi, imza günləri keçirdi. Açılış günü Beynəlxalq Türk Akademiyasının Nur Sultanda qazaxca nəşr etdiyi “QARABAĞ – Azərbaycanın incisi” tarix, mədəniyyət, təbiət kitabının təqdimatı ən diqqətəlayiq hadisələrdən oldu.

Ölkələr var ki, bir ildə bir festival keçirsə böyük hadisə sayılır. Azərbaycanın paytaxtı bir gündə iki beynəlxalq festivala evsahibliyi etdi! Qürur duyduq!

Dövlətimiz var olsun!

Əkbər QOŞALI